



HƏSRƏT

AYAQ ALTINDA

Ataların qoyduğu miras yolla getmədiq,
Vatanə oğul olub torpağında bitmədiq.
Ölənlərlə ölmədiq, itənlərlə itmədiq,
Tapdənib yoxa çıxı izimiz ayaq altında.

Mədəmizə zor galib nəfisi yixa bilmədiq,
Düşdürümüz quydan üzə çıxa bilmədiq,
Öyrilərə baş əyidik, düza baxa bilmədiq,
Toz-torpağa bulandı düzümüz ayaq altında.

Sinələrə taxılmır, haray salib çiçəklər,
Əllərə hasrat deyə vaxtsız solub çiçəklər,
Gözəllər əsir düşüb; yetim qalib çiçəklər,
Qişımızdan betərdi yazımız ayaq altında.

Bağban ola bilmədiq Vətən adlı bir bağı:
Kesik çəkə bilmədiq hər daşa, hər budağı,
Qəmli baxışlarımız sancılıbdı torpağı,
Başımızı axtarır gözümüz ayaq altında.

Dilənçiye, işsizə lağ edib gülürük biz,
Bizzan olduqlarını yaqın ki, bilirik biz.
Bir ola bilmədiq ki, biri də bölrük biz,
Birimiz başda gəzir, yüzümüz ayaq altında.

Təmiz adət-ənəna yurdundan qovulubdu.
Əli-ayağı tutan bu torpağa dolubdu,
Ora-bura dəyməkdən əzik-üzük olubdu.
Dilimiz ayaq altında, sözümüz ayaq altında.

Kimini göz yaşları şərabtek məst eləyir,
Mastlıdan ayılmayan millət qasd eləyir.
Alovlanıb alışmir, qaralıb tüstülyir,
Ocağımız, odumuz, közümüz ayaq altında.

Necə ki bu torpaqda alıcı var, satan var,
Necə ki bu milləti bir-birinə qatlan var,
Kimse deməsin, bizi, ayaq altında atan var,
Qoymuşaq özümüzü özümüz ayaq altında...

ƏSİR

İllər arxasında illər daşdı,
Əsirdi qayalar, əsirdi daşlar.
İtgın ruhlarıñ göz yaşlıları
Əsir çəmənlərə yağan yağışlar.

Əsirdi cığırlar, əsirdi yollar,
Bulaqlar əsirdi, çiçəklər əsir.
Əsirdi göylərə uzanan qollar
Arzular əsirdi, diləklər əsir.

Havamız əsidi, suymuz əsir,
Dünyaya baxmaqə gözümüz əsir,
Oğlumuz əsir, qızımız əsir
Danışa bilmirik, sözümüz əsir.

Hər yoldan otənə pay çəkə-çəkə,
Torpağı doğradıq, yurdı payladıq.
Dərdi bəlliəri tay çəkə-çəkə
Millətə kədəri, dərdi payladıq.

Sərvət düşgünüyük, var əsiriyik,
Özümüz qandalıq öz qolumuzu.
Torpağa düzüna sancılımış lirik
Boylana bilmirik sağ-solumuzu.

Göstərək düşmənə haqqın üzünü
Dard-bəla çəkilsin Azərbaycanın.
Lügətdən silməyə əsir sözünü
Çıxartmaq gərəkdir qeyrəti qından.

NƏYİNDƏN YAZASAN

Gülür üstümüza fələklər hələ,
Çadırda bələnir bələklər hələ.
Çərmixa çəkiliş diləklər hələ -
Nadənsə görünmür yolu zillətin.

Tülküyə baş ayır qəfəsədəki şir,
Dünənki oğrular bu gün olub pir.
İndi çörək üçün zibillik əsir,
Adamlar ortaqqırdı payına itin.

Əli tutanların gözü hardadı,
Hər şəyə xətt çəkib sərvət, var dadi.
Qarısı bazarда, qızı bardadı
Qadınlar çörəye satır ismetin.

Hərə alib-satır öz bazarında,
Aqıl qeyrətsizdi söz bazarında.
Adamdan bahadı qoz bazarında
Aylıq maaşdır kilosu atın.

Bu xalq öz-özünü içindən yıldı,
Yixan yixilana kenardan baxdı.
Hamının dərdi bir, birliliyi yoxdu -
Neyindən yazasan belə millətin?

◆ TƏNQİD VƏ ƏDƏBİYYATŞUNAŞLIQ

Veli OSMANLI

**“GÖZƏL OLUR
BİZİM ELİN
YAYLAĞI”:**

● Abdulla Şaiqin tabiat romantikası

Romantizmin nəzəriyyəsində doğma yurda, ana torpağa “kult” - parəstis bildirilir. Bütün romantizm, eləcə də romantiklər xəs olan bu cəhət Abdulla Şaiqin yaradıcılığının yol yoldaşdır, “yad dan çıxmaz”dır. Yurd duyusunu yazıçının həm ümumi yaradıcılığında, həm də mövzulu xüsusi əsərlərində izlemək mümkündür.

Onun ana yurdu canlandıran xüsusi mövzulu əsərlərinən biri “Köç”dür. Bu köç yazıcının dünyaya göz açlığı Borçalı elinin köçüdür.

Borçalı aranı - dağlı olduğundan, köç yerli camaatına

maşılatının bir tərefidir. Xalqın maşılatında canlanma vaxtıdır, oyanışı, sevinci günləridir.

“Köç” - dağ mövzüsündə şəhərlərin yaylağaya köçən ailələrin binin köçüdür.

Əhvatalılar ailənin oğlan usağıının dilindən naqıl olunur. Əvvəldən axıradık bu usağından gördüklerini, heyranlıqla dinləşdilərini dinləyirik.

Dağ gəmək - tabiatın qoynuna varmaq deməkdir. Köç arabasında əyleşib dağ yolu ilə yayla-

ğa qalxdıqda tabiatı yaxınlaşır. İlk təssürat “Doğma vələnimizin gözəl tabiatı” baradır.

“Şəhərlərə maxsus olan nəsimdən arabı yarpaqlar qılmışdır, tarlalar, tapolar, çöllər xalı kimi döşənmiş latif, yumşaq otlar, çiçəklər danız kimi dalmalıları, yaşıl yarpaqlar arasında sığınmış quşçugalar səs-səsə verib öltürdü. Göz işlədikcə açılıq, yaşılıq, dərəlik, tapalıq, irəlilidikcə qarşımızda bir-birindən dərək tabiat, dəhə canlı lövhələr açılır. İri, kala-kotur, ataklıları qarataqları kolları ilə döşənmiş dağlıar arasından yuxarı qalxdıqda tabiat və həba bütün başqaşılır, insan ürkədolusu naflas alır”.

Uzu dağlara gedək tabiat, hava başqaşılır. Ətrafin görunürləri də dayılır. Çöllər yoxuslu-

yoxuslu tapolar, tapalar dağlara keçir. Hərəsinin da öz görünüşü.

Dağlarda keçid xüsusi idir. Dağların hüzuruna yaxınlaşdıqca sənək onların ezməti artırdı.

“Dağların ardı-arası kəsilməs, zəncir kimi bir-birinə hörülür, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın tapasına qalxdıq. Qarşımıza dəhə böyük bir dağ çıxdı. Bu dağ da aşdıq, çiçəklər saltanatı kimi bir açılıqla çıxdıq. Bu yer qalın, six meşəlik, çılqap qayalıq, uçurumlu dərələrə qucaqlaşmışdı. Uzaqda, bir təpə etyindən beş-on alaçıqlıdan ibarət bir oba göründürdü...”.

Köçün manzılı elə bu obaydı. Bura yurd yeridir. Arançların ənənəvi alaçiq qurub bine saldıları makandır. Doğma yurd hissələri, düşüncələri bu yosma obanın simasında canlılaşdırıb. Bu obanın hər qarşı, torpağı, daşı ezişdir.

Təhkiyacının usaq olması da, görünür, təsadüfi deyildir. Köç hayatı yurd ehtiyacını doğurur. Yurdu işa bütün tələrəlli ilə bir dərs kimi, məktəb kimi usaqlıqlından öyrənmək gərəkdir. Burada yurd usağının gözü ilə görünüb qavranır.

O yerdən yayaq uzun müddətli olur. Əsərdə deyildiyi kimi, köç tədarükü görülüb, araba yola düşəndə may iidi. Oba alaçıqlarının sentyabr ayında da hələ yerində olduğunu görürük. Bu min-vallə arançlar ilən tam yayaqda yayaqla keçirirler.

Bu yaran ilk muddətdən başa verən yayaq hayatının əhvalatları əsərdə müəyyən sərgüzəştlər, lövhələr şəklinde müştəqil başlıqlarla verilir. Süjet hamin lövhələrlə irolləşir.

Lövhələr hadisələrin mərkəzindən duran oba ilə başlıyır. Obada, sözsüz, hər şeydən əvvəl, insanlardır: “Obaya yaxınlaşınca usaqlar, bir neçə yaşı qadın və kişi qarşımıza çıxdı. Qoca həmisindən əvvəl irolləşib, salam verdi... O, yumru başlı çomağına söykənərək:

- Sizi dünən gözlayırdı, xoş geldiniz! - dedi.

Atam:

- Sağ ol, Kərim baba, dünən olmasın, bu gün olsun, - deya cavab verdi.

Bu ələriq qadınlar da yetişib arabanızı araya aldırlar, anamlı görüsərlər...”.

Obanın axarı-baxarılarında Kərim babanın hazırladığı çubuqlarla ailənin alaçığı qurulur. Arançların yaylaq gürzəri qaydaya düşür.

Təhkiyacı yaylaqdakı “məşğololar” ilə bizi tanış edir: “Yavaş-yavaş oba usaqlarına alışdım. Hər gün çayımı içar-icməm alaçıqlanın çıxardım. Uşaqları təbib çiçəklək, göbəlek toplamağa, ya dərəde balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibindən su sızıdır”.

Təhkiyacı bəsirli usaq gözü ilə öz maraqlındadır. O, “Hər gün çayını içər-icməz alaçıqlanın çıxır”, təbəbi tolosur. Çiçəklək, göbəlek toplamağa gedir. Dərədə balıq tutmağa qazır. Dərə nə dərə, başdan-başa su qaynağı. Hər ağacın, hər daşın dibindən dupiduru su sizir.

Sada uşaq marağının aylancaları kimi görünen bunlar aynı zamanda təbiətin öyrənilməsidir, onun dərkidir. Əlbətə, təbiətin dərkini təbiət məhabəbdən qidalanır: "Minim qış balasına olan məhabəbbimi oxucular qalama anlaşı bilinçləyacayım. Bu kiçik, masum heyvanları dəlincəsi na sevərdim. Bir qış balası tapdıqda o qədar sevinardım ki, dünyaya siğndam". Onun toyuq-cüçüyən verəndə keçirdiyi həllar da bunları təsdiqləyir: "...hamisi boyunlarını bükərak, gözlerini aşağıdan-yuxarıya üzümə dikib baxardı. Bilsəniz o məsəm baxışları qəlbime ne qədə toxunardı! Bütünlük ovcumdakı danı yera sapərdim...".

Yaylağın sahaları, axşamları öz canlanmaları ilə xüsusi öyrənilməliydi. Bu barədə ayrıca söz açılır. "Bu yerlərin sahaları, axşamları manə har şəyi unutdururdu. Axşamlar qoyun-quzu ma-laşa-malaşa obaya döñərən səsən qulqul tutulurdu".

Mal-qaradan eləvə, oba axşamlarının, sahərlərinin mənzərəsini çölün bəsəti tamamlayırdı; "...sahərlərin, axşamların qanadları ucundan yayılan sarılık, dağ çıçaklarının, cökə ağaclarının rayihası, qorulqlar, tarlalarında bilməli təza otların gözəl atri, məşənin axşamlara, sahərlərə maxsus rütbət qoxusu, bulaqların sıritisi, quşların ölüşəsi, quzuların maləməsi, itlərin hürüməsi bir-birinə qarışaraq, obaya basqı bir rəng, başqa bir şəkil verirdi...".

Təbiəti yaylaq obalalarının axşamlarına, sahərlərinə, beləcə, başqa bir rəng, başqa bir şəkil verir. Bu obalaların manzərələrindən seçilən bir da çobanlardır. "Dağlar sultanı" çobanları. Her gün qoyuları sağlam dağlara yayıldan sonra obada eşidilən çobanların tütük səsidi. Təbiətin zümrüdüsənə qarışan tütük səsleri. "Orus adlı bir çoban gözəl tütük çalırdı. O, tütük çalırdıqdan qoyunları işlətərək, arabı qulqlarını qırparaq o səsi dinləndi... Gözel səsin, gözəl çalığının heyvanları na qədar böyük təsiri olduğunu gözümüz göründü...". Gözümüz gördüyüն dənişir ki, bir gün qoyunlar Novçalı bulğunu su içmeye yoldalarken Oruc çoban tətviyini elə bir yanılıq çalır ki, sürü dərhal dayanır, müsəninqin dinləyir.

Oba sakınları iki nəfərə təmsil olunur: Karim baba ve onun arvadı - Ayrım qızı. Bu dağ adamları o yerlərin təbiəti kimi saxavallarıdır. Bunların hərəsi ayrıca tənqiddir, asərdə xüsusi başlıqla təqizlərdir. Bunlar da yurdurdur, yurdun adamlarıdır. Oba adamlarını Karim baba və Ayrım qızının cənublarından, xarakterlərindən görmək olur. Karim baba "Yaşılı olduğu halda daim açıq, geniş çöl lərde yaşmış, bu adəmin üzü atlı, yanaqları qıpırırmızı, canı sapsaqlımadı. Bu adəmin hərəkatından və simasından gəncindən çox iğid və qoçqazlığı olduğunu anlaşıldı. İndi bəsi fikri-zikri daima ovda və şirkəda idi".

Ayrıvadının məşgülüyyəti bir başqa sahədədir.

"Ayrım qızı qisa boylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. Bu çalıqların, namuslu qadının üzündən kişiilərə məxsus bir heybat vardı... Gündüzləri bir yandan daşışalar, bir yandan da öz evinin işləşməsini gəzərdi. Məşəndən şəla-şələ odun daşışar, sac asar, çörək bisirər, özgələrinin inaklarını, qoyunlarını sağar, nehre çalxayar və yorulmaz na olduğunu bilməzdii".

Bu qisa fəqidimlarda dağ adamlarının cıngılları ilə yanaşı onların məişəti eks olunur. Ayrım qızının məşgülüyyətləri onların məişətlərinin mənzərəsində.

Karim babaının atasından qalma köhne bir tüfləngi vardı. "İgid atadan iğid oğula bir tüfləng, bir de at qalar" - deyərdi. Naxırlılığı, ovçuluğu ilə bərabər, müdrikliyi ilə türk kahinlərini andırırdı. Tütük çalar, səməs qayrir, hələ bayati-şikəstəsi da ağızından düşməndi. Bir sözə, öz aləmi ilə romantik bir qocadı.

Karim baba yarınxırı, yariovcudur. Ovçuluğu ona atasından qalmadı. Məqsədiməzə müvafiq olaraq, hələlik ovçuluq məsəlesi dəha maraqlıdır. Maraqlıdır ona görə ki, burada canlı təbiəti romantikləri də düşündürən bəzi mənasibəllişər olur.

Karim babaının atasının ovçuluğundan qalan xatirələrdən ikisi diqqətli çəkir. Birincisi odur ki, atası bir gün maral ovuna çıxmış. Dərədə kök bir maral buğşanı görüb ovlayır. Maralın etləndən kabab biribir yeyir...

Ela buradaca digər bir romanlıq adəbiyyatında - İngiltərədə marala münasibəti xatırlamaq olar. Müşayyan olur ki, İngiltərənin klassik şairləri vaxtilə maralı bir əl manbəyi, onun etləndən xörəklər hazırladığı məzmunda təsvir etmişlər.

İngiltərənin romantikləri arasında marala iki cür münasibət olmuşdur: köhne qayda ilə maralı ovlaması və bir da onu qoruyub himaya etmək. Məsələn, romantiklərdən Valter Skottnın qəhrəmanları elə keçmişdəki kimi, maralı heysilənənəmənən ovlayırdılar. Ingiltərənin romantiklərindən tabiat şairi kimi təninan V. Vordswort "Narl-Nar-Well" (maralın cold qası) şerində isə ovçu təqibinə maruz qalan maralın müdafiəsinə qalxır. Romantizm nəzəriyyəsində bu, təbiətin xeyrxahti qarşısında insanın müqaddəs borcu kimi qıymətləndirilir.

Həmin mövqüdən yanaşanadı. Karim babaının atasının maralı öldürüb kabab eleməsi də təbiəti o köhne adəd mənasibəlini qalıq kimini seçilir.

Karim babaının atasının ovçuluğundan qalan ikinci xatire daha ibratlıdır. Karim babaının atası həmin o vaxt, maralı ovladığı gün dərələrə qatı duman çökdüyündən yol-iz ilib-batır. Kişi o gecəni bir mağarada keçirməli olur. Gecənin bir vaxtı ayılır: "...əlimə bir heyvan qurğuşu toxundu: bu bir palang qurğusu idi. Mon mağaraya siğindığım zaman o, oyaq imiş. Çunki yatmış olsayıd, xorultusunu esidirdim. Bu iğid heyvanın meni bir qonaq kimi mağarasına qəbul etdiyinə şübhə qalmadı. Özümü tirdim. Amma qorxmadmı. Çunki bu heyvanın comerdliyinə emin idim".

Pələngin kişini bir qonaq kimi mağarasına qəbul etməsi, kişinən ondan qorxmaması, bu heyvanın comerdliyinə emin olması, - bütün burlar təbiəti romantik ümidiňə uyğun gelir.

Buna bənzər bir avhalat İngiltərənin digər romantiki V. Bleykin "The little girl lost" ("İltmiş qız") şerində təsvir olunur. Məşədə yolu azırmış bir qız usağı gecə vəhşi heyvanlarının arasında qalır. Qoca bir şir usağı öz mağarasında yatırır, onu qoruyur.

Karim babaının özünün pələnglə qarşılılaşması bir başqa vəziyyətdə baş verir: "...Bizim Borçalı məşələrində palang olmadığı bilirsiniz; ancaq qabaq zamanlarda varmış... kəndin yaxınlığında bir palang görünmüdü... Bir gün eşitdim ki, kəndin yaxınlığında palang üç inək parçayıb; ağlım başından çıxdı. Tüfəngi götürüb getdim...".

Palangın Karim baba ilə da rastlaşması sakit olmuşdur. Karim baba qoranı kimi "pançasi ilə acıqlı-acıqlı yeri eşir, cırçayıqayırdı. Bir az da getmişdim ki, birdən-bira palang yerindən atıb, bagıra-bagıra üstümə geldi". Göründüyü kimi, hücum palangın toralımdan başlayır. Karim baba dərhal qayının axşasına çəkilir. Palangın öz ovu üstüne üç dəfa atıldıqını, ağar müvəffiq olmasa, küsüb gedəcəyini yaxşı bilen Karim baba iki dəfa qoruna bilir. Üçüncü dəfa palang düz Karim babaının üstüne atılır. Karim baba nişan alıb havada ikan onu vurur. Narildəyib keçinən palang Karim baba kövrəldir. "O iğid heyvanı öldürdüyümə peşman oldum, ürəyim kövrəldi, gözlerim yaşardı. Tüfəngimi bir tərəfə atıb qabağında diz çökdüm. Başını qollarım arasına alıb üzündən-üstündən öpdim".

Balkı da qariba görünen bu vəziyyət romantik bir qocanın təbiətə münasibətidir. Bu, palangın qəsd yox, məcburiyyət qarşısında görülen tədbirdir. Bir yandan o, kəndi ziyan verən, inaklarını parçalayan yiricini zərarsızlaşdırırmış, digər yandan öz romantik maneviyyəti ilə palang qıymamış borcu qarşısında qalmışdır. Olağan qıymadıq palangın meyli qabağında diz çöküb gözleri yaşaması, üzündən-gözündən öpməsi hamim maneviyyət borcundandır.

Ozərdə elibarət xeyrəxan olun bu romantik qoca palangın yiriciliq xisətini deyil, onun-igidiyi qırmızı qıymatlaşdırır. Şəmşanlıqlı: "Borçalı topagında bir iğid var idi, o da bu gündən yaşamı..."

Əsərdə dəha bir ov sahnesi vardır. Əlbətə, bu, yurdun təbiətiindəndir. O yerlərin vəhşi heyvanları zənginliyindəndir. Təbiətin qoyunduda yaşanan yaylaq günlərinin həm də ov hadisələri ilə keçməsi bununla bağlıdır. Dərəda, dağda, meşədə bəşər hər ov sahnesi hadisələri təbiətə doğru dəha artıq yaxınlaşdırırmış olur ki, bu da öz növbəsində romantik amala yaxınlaşdırır.

Bu dəfəyi ov hadisəsi obanın dəha bir güşəsini biza tənqidir, təbiətin canlı üzvü olan dəha bir çöl heyvanını nişan verir: "Obamızın şimal tərəfi qarbdən-şərqə doğru uzanmış çıraq qayalıq, dəha sonra qalın bir meşəlik idi. Dara, qara doğa geldikcə qayalıq, dağlıq, təriq, isə və oyuq daşlarla dölyerləndən ibarət idi. Bizi oralarla gelməye qorxardıq, çünki kəndlər "ayı var" deyə bizi qorxutmuşdular... Obada "Dursun aysi basıb" - deyə səs qopdu. Kəndlər dəyənak, tüfəng, it götürüb getdilər. Bütün oba axdı. Man da camaata qoşulub getdim".

Kəndlər Dursuna çatanda arıq təhlükə sovuşmuşdu. Dursun dənisi kıl, "öz yuvası ağızında iki balası ili oynayan yekər ayı ilə üz-üzə gəlir. Aylı Dursunu görünə arxasında döyür. Dursun qaçı, ayı qovur". Təhlükənin yaxınlaşdırılmışlığı göründə Dursun tələfən işə salı, ayının vurub yaralayıdır. Yaralı ayı indi ki kəndin ilərinə həcüm edir. Kəndlər onu öldürməli olurlar. Ayının balalarını isə evə getirilənlər onları yarım hissələrindən və üzümüdüldən qəsəbədən məcburiyyət qarşısında görülen tədbirlərənən və onların qarşılıqlı olmasına səsləşir.

Bunlar hamısı yayaqlı tablovlarda ayrılmaz hissəsi olan çöl heyvanları ilə müxtəlif şəraitlərdə qarşılıqlardır. Karim babaının atasının maralı vurması, palangın işa kisını gecə öz mağarasına "qonaq" qəbul eləməsi, bunun avzövdən kişiin maral budunu palangın vərəməsi. Karim babaının özünün məcburiyyət qarşısında qalıb palangı öldürməsi, sonra da peşman olub gözleri yaşaması, yənə də məcburiyyətdən Dursunun aysi vurması, ayının balalarının kəndlərlər evə gotüb himaya eləməsi.

Mərəlin öldürüləndən və özünümüdüldən qəsəbədən məcburiyyət qarşısında görülen tədbirlərənən və onların qarşılıqlı olmasına səsləşir. Onların çöl heyvanlarına göstərdikləri qayıqı romantizmən təbiəti malum mənasibələrə səsləşir.

Yurdun təbiətinin canlı üzvlərinin bir torlı qəçərlərdə, digər torlı uçaqlardır. Yaylaq günlərinin uçaqlarla da ləməslər olur. Əsərin "Can qorxus", "Sümsü" və "Biçin" başlıqlı hissələrindən dəha qısqasından bahs olunur.

"Can qorxus" hekayesində sentyəbrin işti bir gündənənə baş verən ohvalat nəqli olunur. Yaylaqçıların sərənlilik çöklük istirahət elədikləri bir vaxtda "bir qış alaçığın ağızından ilidrim kimi şığıyb, yüksək altına soxuldu... qardaşım yük altında bir bucağa siğinmiş quşu qaldırıb, sevinəsevinə:

- Tuttum, kokılıkdir - dedi".

Dağ kokılıının doqonı vərməş. Dağlar ət yeyən ayı dimdik quzğunularla yanaşı, yiricə qızıl quşları da moskənmış. İndi kakılı qovan elə qızılışmış. Kokılık do tontılıb özünü alaçığa salır. Hələ də alaçığın üzündən irənan qızılışquşu qovular. "Qızılışquşun pəncəsindən qurtarib özünü, insan əlinde əsir gəren kokılı hayocaşın çırpin... ölüm, bu heyvan bizim evə sığınmışdır, onu azad edin; baxsanız o, qorxusundan yayınçı üzünlərini qorxurub. Qardaşım quşu bidden-bira havaya ataraq:

- Uç, get - dedi".

Kakılık ucub meşədə görünməz olur.

İkiçi ehvalat da qızılışquş barəddədir. Karim babaının bu söhbəti osi təbiət dərsididir: "Qızılışquş yüksək çox vaxt soñarınca, uca ağacların bağındında tülküdür. Balaları yumurtadan çıxan kimi ovlağı quşları öldürüb qanını içər, sonra da o qanı qusub balalarına yedir. Balaları bir qəder böyüdüdən sonra ovlağı quşu su kanarına aparar, tükörəni yolar, cəmədayını suda təmiz yuduşdan sonra ovlağı balayıl, bulaqların qabağına atar. Balaları qanadları üçməğənən qurğunu vaxt tətqiqi ovu getirib yuvusunu ağızına buraxır, quş ölüm pencesindən qurtardığın göründü. Dağ camata qorquq yeri biçən zaman quşları həyəlində qəmlili bir hadisə baş verir. Qalın olquadə qorunmaz olan quş balalarından birinin ayaqlarını oraq kosır. Bundan mütaəssir olan təhkiyi-

Dağ camata qorquq yeri biçən zaman quşları həyəlində qəmlili bir hadisə baş verir. Qalın olquadə qorunmaz olan quş balalarından birinin ayaqlarını oraq kosır. Bundan mütaəssir olan təhkiyi-

Çı: "Qəlbimdə acı bir hiss doğurdu. Topal heyvan, səni artıq kim bəsləyəcək? - dedim. ...bu gün da o qanlı vaqarı unutmamışam".

Yaylaq güləri yağışı gündür. O gülərin biri ilə "Yağış" fəsilində tanış olur.

Dəğin buludu da özünəməxsusmuş. Dağda adı, yağış yardımır və hətta tulan qoparan buludlar olmuş. Bunları seçib fərqləndirmək gərakdır. "Kərim baba... görün şimal tarafındakı kiçik qara buludu göstərərək: - O ilan qurruq kimi qara buludu görürsüz? Çox ziyankar buluddur, - dedi. - Bu, ziyanıks keçməyəcək... Buna oynaq bulud deyərlər... Bu, hər yeri gəzər, amma çox durmaz. Bir saat yatsa, aləmi tufana verər. İki saat çəkməz ki, toyuq kimi balalarını başına yitib gəzməyə başla".

Həqiqətan da, o "ilan qurruq oynaq bulud" pusquda durmuş kimi gecə gəlir. Şiddətli yağış ilə görünməmiş tulan qoparan. Yağış dəmçiləri dəyənin üstündəki keçəni uğullu ilə qamçılaşır, içəridə isə sel axıb gedir. Adamlar sarsılırlar.

Yaxşı ki, bu hal üzün sümür. Dağ yerinin təbii xassəsi olan bu cür hallar romantizmə təbiatın demoniyalı, təbiatdakı qəddar qüvvələrin emalı kimi səciyyələndirilir.

Səhər açılır, hava sakitləşir, gün çıxır, günün üzü tamamilən. İndi təbiat bir başqa haldə, özə görkəmdədir. "Gecəki yağışdan çıçəklərin, yarpaqların uclarından sallanan damallar günsənin al şəfaqları altında almaz dənələri kimi panı-parı parıldayırlar, atrafına ince telli nurlar saçırı. Kiçik-qüsərlər yaşıl budalaqlarda qanadlarını günəşa doğru aqararaq hamurur, ham de gőzəlliklərə baxır, o lətəfata bürümüş təbiati dadlı nağmələri ilə alqışlayırdılar".

Bunlar dağ sahərinin bir ləvhasıdır. Gecəki yağış tufanı ilə sahərin bu ləvhəsi arasındakı kasınlıq romantizm kontrast təliminə bər nümunədir.

Nazardan keçirdiklərimiz dəha çox yurdun natural təsvirləri kimi seçilir. Yaylaqçılarning şahidi ol-duqları macəralar, təbiət manzərləri, dağ sakinlərinin məişəti - bunların hər biri natural təsvirlər. Şərqişin romantizməndə naturalizm əlamətləridir.

Şərqişin "Köç" adında bir seri da var. Şer da elin yaylaqlara köçünən aks etdirir. Yaylaq köçlər elə may ayndan - yurdun dağ yollarına; məşələrinə səs-kuy düşməsi ilə başlayır.

Bu şer manzərə şəridir. Manzərə - romantiklər daim can aldıqları ifadə formasıdır. Manzərənin təməli namına ona bülövlükde baxa:

...Bir çay kənarında düşərlər axşam,
Səfəli bir yerdə olurlar aram.
Od qalayıb qızlar suya gedirlər,
Qocalar yığışib söhbət edirlər.
Rahat edir cavanlar mal, atı,
Çoban tütük çalır, oxur bayatı.
Bir tərəfdə sürül, naxçı otlaşır,
Bir tərəfdə colma-cocuq oynası.
Gecə olur, başlarını atrılar,
Arabalar arxasında yatırlar.
Məhtab gecə. Göydə ulduzlar axır,
Seyrək buludlar arxasından baxır.
Meşa, dağ-dəş süküt içinde inler,
Yalnız hürür orda-burda köpəklər.

Dağlara köç edən elin məişəti və təbiət, təbiatın qoynunda insanlar, onların çülgalaşmış mənzərəsi. Tipik köç manzəri.

Yaylaq hayatının məişətində və məşqiliyyətində sakinlərdən bəzən çox çobanları görürük. Yaylaqardakı insan və təbiət qarşılığında dağlarla, dərələrlə, yaşılı çəmənlərlə, buz bulaqlarla təkbətək qalan çobanlardır.

Şəhəq bir il sonra həmin mühəndin məşhur "Dağlar sultani" şerini yazar. "Dağlar sultani" adı altın-da çobanlar nazarda tutulur.

Əsərdə çobanlar təbiəti birləşdir. Onlar yena da təbiatın qoynunda, təbiətə baş-başadırlar. Ümumən çobanın məskəni təbiətdir. Hamidən erkən təbiətə çıxan da onlardır.

Dan atınca Xoruz, beçələr banılar,
Dağ-dərədən qəkilməmisi dumanları,
Sürüşünü yayar dağda çobanlar
Təbiatın zövqünü onlar alılar.
Bu yerlərin sultanıdır çobanlar,
Həm baydır, həm xanıdır çobanlar.

Bununla çobanın təbiətə bir növ ülfətinin esası qoyulur. Dan atından, dağdan, dərədən duman çəkilməmişdən çobanlar surüşünə dağlara yayar.

Son beyt o yerlərdə çobanların yerini, mövqeyini müəyyənəlaşdırır. Çobanlıq-sultanlıq, bayılıq, xanılıq mərtəbələrinə yüksəldilir.

Bu sultanlıq saflıq sultanlığıdır. Siyasetdən, məkrən uzaq çobanın, "təbii adam" in saf təbiətin qoynundan qurduğunu sultanlaşdırır.

Əvvəldən axıra bütün bəndləri bu beyt müşayiət edir.

Təbiatın qoynundakı o saflıq sultanlığının florası, faunası təqdim olunur.

Gözəl olur bu yerlərin səhəri,
Mənəcə vardır dünýalarca dəyəri,
Quşlar oxur, səba açar gülləri...

Yaylaq sahərinin təravəlləri: quşlar oxur, səba açır gülləri.

Güneş yaxın dağın ucundan doğar,
Buludları gözəl rənglər boyar,
Dumanları dağlara doğru qovar...

Yaylaq sahərinin bir aləmət odur ki, gınaş sanki yaxınılıqdakı dağın ucundan doğur. Gınaş doğan kimi dumanlar da dağlara çəkilir.

Gül-çiçəkdir bu yerlərin otlağı
Durna gözü kimi vardır bulağı.

Çobanın sürüsüne bu yerlərin gül-çiçəkli otlqları, durna gözülü bulaqları var.
Çoban daim təbiatın fonundadır.

Hara baxsan - çöla, yamacə, dağa,
Çoban görərsən söykanib çomağa,
Qoymaz gözdən sürüsünü irağa,
Bu sürüyə ham nökərdir, ham ağa.

Sürüsünü gözdən irağa qoymayan çoban, eyni zamanda, bu dağların keşikcisidir.

Çomaq alda dolaşır dağı, daşı,
Qoyun, quzu, köpək, tütek yoldaşı.

Bu iki misra ilə çobanın portreti tamamlanır: çoban elində çomaq, toqqsında tütek, qarşısında qoyun, quzu, yanında köpək.

Ömrü belə gözəl yerlərdə keçən çoban, albəttə, xoşbəxtidir.
Yaylağın oltu, çiçəyi solanda, çoban daha dağlarda qalmazı, köçər.
Şer bütünlükde dağlar sultani olan çobanlıq, dağların qoynunda əzəmətlə ucalan abidi abidədir.

Dilbər ZEYNALOVA

MİLLİ XARAKTERİN CAHANDAR AĞA ÖRNƏYİ

Jəkər görkəmlə xalq yazıçısı İsmayıllı Şixlinin yaradıcılığında deyil, bütövlükdə XX əsr Azərbaycan ədəbiyatında asıl nəsə hadisəsi olan "Dəli Kür" romanı milli-mənəvi həyatımızın orijinal inikasını təqdim etmək baxımında misilsiz bir əsərdir. Bu roman in xırda etnoqrafik çizgi və epizodik obrazlarından tətbum, xəlqi koloritlili geniş epiq ləhvələrinə, güclü milli xarakterlərinə qədər bütün struktur elementləri, sütəj və kompozisiya şəbəkəsi ilə xalq ruhunun ifadəsidir. Əserin başlanğıcından diqqət önunge çəkilen etnoqrafik mənzərələr silsiləsi yazıcıının qələmə aldığı romanda hansı ovqata kökləndiyini evvelcənən açıq şəkilde bürüze verir. Romanın təhkiye torzı, təsvir üslubu da öz fərdi seciyyəsi ilə seçilir. Sanki müdrik, nuranı bir ağsaqqal, ağır-

ağayana bir təmkinlə başına yiğışanlara elat həyatının olub-olmuşlarına bağlı hekayət-ahvalat danışır. Bu hekayəçi - romanın müəlliifi folklor və etnoqrafik həyatın, bütövlükdə xalq ruhunun gözəl bilicisidir. O, öz təhkiyəsi, səyləşlik üslublu təsvir-təqdim manerası ilə oğuznaməci ozanın, dəstançı aşığın epik anənesini davam etdirir.

Epic anənenin davamı ham de yaziçinin yaratdığı obrazlarının simasında öz əksini tapır. Azərbaycan milli xarakterinin unikal illəsi olan Cahandar ağa obrazının daxili və zəhiri portret cizgilərinə, eləcə də dünyəvi tərzindən görə bir çox cohdən dəstənlərdəki cəngavər - hadirə modelinin parametrlərinə uyğun gəlməsi bu baxımdan tamamilə təhlili görünür.

Cahandar ağa Azərbaycan milli xarakterini ifadə edən rəmzi, ümumiyyətdirki bir obrazdır. Bu obrazın davranış və xasiyyəti asıl azərbaycanlı kişisinin mentalitet keyfiyyətlərini özündə cəmişdir: mərdidir, qeyrətidir, iğidir, sort ve sözübü tövdür. Ər kimi, ata kimi, qardaş kimi qururu və ağır tabiətdidir. Şəraf və heysiyət hissi onda güclüdür. Bunnar azərbaycanlı - türk kişisi üçün bütün tarix boyunca seciyyəvi cizgilərdir. Bu sebabdan de islamı Şixlinin yaratdığı obraz öz genetik